

QARABAĞ VƏ ƏTRAF RAYONLARDAN TOPLANAN TEUCRIUM L. CİNSİNƏ AİD HERBARİ NÜSXƏLƏRİNİN TƏDQİQİ

Səbinə Hacıyeva, Rəşad Səlimov

AMEA-nun Botanika İnstitutu

Məryəmnoxudu (*Teucrimum L.*) cinsi dalamazkimilər (*Lamiaceae*) və ya dodaqcıçəklilər (*Labiatae*) fəsiləsinə aid olmaqla 280-ə qədər növü özündə birləşdirir. Azərbaycan florası çoxcildiliyində cinsin Azərbaycanda 8 növünün yayıldığı qeyd olunmuşdur. Efir yağları ilə zəngin *Teucrimum L.* cinsinə aid növlər dekorativ olmaqla qida və dərman əhəmiyyətlidir.

Tədqiqatın məqsədi *Teucrimum L.* cinsinin Qarabağ və ətraf rayonlarda yayılmış növlərini dəqiqləşdirmək üçün AMEA Botanika İnstitutunun Herbari fondundan (BAK) saxlanılan herbari nümunələrini və ədəbiyyat materiallarını aydınlaşdırmaq. çöl tədqiqat işləri üçün bu ərazilərdə yayılan taksonların yayılma arecalları və fenologiyası haqqında tədqiqat planını müəyyən etməkdir. *Teucrimum L.* cinsinə aid herbari nüsxələrinin araşdırılması zamanı 8 taksona aid 546 nüsxə müəyyən olunmuşdur. Onlardan 5 növə aid 108 nümunə Qarabağ və ətraf ərazilərdən yiğilmişdir. Son nomenklatur dəyişiklikləri əks etdirən tədqiqatlarda Qarabağ və ətraf rayonlardan toplanmış *Teucrimum nuchense* K.Koch həzirdə *Teucrimum chamaedrys* subsp. *nuchense* (K.Koch) Rech.f. taksonunun, *Teucrimum scordioides* Schreb. *Teucrimum scordium* subsp. *scordioides* (Schreb.) Arcang. taksonunun homotip sinonimləri kimi, *Teucrimum polium* L., *T. orientale* L., *T. hircanicum* L., *T. chamaedrys* L. isə növ olaraq qəbul edilmişdir. Araşdırma nəticəsində məlum olmuşdur ki, Qarabağ və ətraf rayonlardan yiğilmiş nümunələrin toplanması əsasən 1928-1940 və 1985-1987-ci illəri əhatə etmişdir. Herbari nümunələrinin 22-si T.Heydeman, 19-u İ.Karyagin, 8-i R.Rzazadə, 5-i A.Qrossheyym, 5-i A.Çadarin, 6-sı L.Prilipko, 8-i F.Əhmədzadə, 9-u A.Əsgərov, 4-ü C.Qurviç tərəfindən toplanmış, təyin edilərək herbari fonduna təqdim edilmişdir. Herbari nüsxələrinin tədqiqi zamanı nümunələrin əsasən may-avqust ayları ərzində toplandığı aşkar olunmuşdur.

AMEA Botanika İnstitutunun Herbari fondundan *Teucrimum L.* cinsinə aid növlərin herbari nüsxələri üzərində aparılan tədqiqat zamanı müəyyən olunmuşdur ki, 22 *Teucrimum scordium* subsp. *scordioides* (Schreb.) Arcang. növünün 1-i, 202 *Teucrimum polium* L. növünün 31-i, 147 *Teucrimum chamaedrys* L. növünün 35-i, 10 *Teucrimum chamaedrys* subsp. *nuchense* (K.Koch) Rech.f. növünün 8-i, 107 *Teucrimum orientale* L. növünün 26-sı, 55 *Teucrimum hircanicum* L. növünün isə 7-si Qarabağ və ətraf rayonlardan toplanmışdır. Bu isə öz növbəsində *Teucrimum scordium* subsp. *scordioides* (Schreb.) Arcang. növündə 4,54%, *Teucrimum polium* L. növündə 15,3%, *Teucrimum chamaedrys* L. növündə 23,8%, *Teucrimum chamaedrys* subsp. *nuchense* (K.Koch) Rech. f. 80%, *Teucrimum orientale* L. 24,3% təşkil edir. Toplanan herbari nüsxələrinin araşdırılması göstərdi ki, növlərdən 30-u Zəngilan, 29-u Xocavənd, 17-si Kəlbəcər, 11-i Cəbrayıł, 5-i Füzuli, 5-i Ağdam, 5-i Şuşa, 4-ü Laçın və həmçinin ətraf rayonlardan yiğilmişdir. Yiğilan herbari nüsxələrinin böyük qisminin 1930-1940-ci illəri əhatə etdiyini nəzərə alaraq, yeni herbari nümunələrinin həmin ərazilərdən yenidən yiğiləsi məqsədə uyğundur və tədqiqi zəruridir. Bu səbəbdən, yaxın gələcəkdə davam edən tədqiqatlarımız çərçivəsində Qarabağ zonasına daxil olan inzibati rayonlara ekspedisiyaların təşkili və ərazinin florasının hərtərəfli tədqiqi nəzərdə tutulur.